

**AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU**

Əlyazması hüququnda

RƏHİLƏ ƏŞRƏF qızı HÜMMƏTOVA


**TOVUZ RAYONU ONOMASTİK VAHİDLƏRİNİN
LİNQVİSTİK TƏHLİLİ**

10.02.01 – Azərbaycan dili

**Filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın**

AVTOREFERATI

BAKİ – 2005



26.05.05.

Dissertasiya ADPU-nun Müasir Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər:

V.H.ƏLİYEV

filologiya elmləri doktoru, professor

Rəsmi opponentlər:

A.M.QURBANOV

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

Z.Ə.XASIYEV

filologiya elmləri namizədi

Aparıcı təşkilat:

Azərbaycan Dillər Universiteti

Müdafiə «28» «iyun» 2005-ci il saat «14⁰⁰»da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun nözdində filologiya elmləri doktoru və elmlər namizədi alımlıq dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının (N.01.141) iclasında keçiriləcəkdir.

Ünvan: AZ1143, Bakı şəhəri, H.Cavid prospekti, 31, V mərtəbə,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu

Dissertasiya ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında tanış olmaq olar.

Avtoreferat «20» «may» 2005-ci ildə göndərildi.

**Dissertasiya şurasının elmi katibi,
filologiya elmləri doktoru, professor:**

Q.İ.MƏŞƏDİYEV

Q.İ.Məşədiyev

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Lügət tərkibinin mühüm hissəsini təşkil edən onomastik leksikanın öyrənilməsi Azərbaycan dilinin tarixini, ədəbi dilin formallaşması və inkişaf meyllərini izləmək baxımından olduqca əhəmiyyətlidir.

Son zamanlar Azərbaycan onomastikası sahəsində sanballı tədqiqat əsərləri yazılmışdır. Belə sanballı tədqiqatlara prof.A.Qurbanov, R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev, L.Quliyeva, R.İsrafilova, Q.Məşədiyev, Q.Cəfərov, Y.Yusifov, S.Kərimov, Q.Məşədiyev, R.Eyyazova, H.Mirzəyev, V.Əliyev, F.Xalıqov, Z.Xasiyev və başqalarının əsərlərini göstərmək olar¹.

Azərbaycan onomastikasının müqayisəli, təsviri, tarixi və areal metodlarla öyrənilməsi sahəsində də böyük uğurlar qazanılmışdır. Təkcə son on il ərzində bu sahədə onlarla doktorluq və namizədlik işləri yazılmış, həmin əsərlərdə Azərbaycan onomastik vahidləri tarixi, coğrafi cəhətdən, dil mənsubiyyyətinə və quruluşuna görə araşdırılmışdır.

Bu, bütövlükdə Azərbaycan onomastikasının elmi şəkildə öyrənilməsi üçün zəmin yaradır. Məhz bu baxımdan qədim Oğuz məskəni sayılan Tovuz rayonu onomastik vahidlərinin tarixi-linqvistik təhlili olduqca aktual məzmun kəsb edir. Tədqiqat işinin aktuallığı bir də orasındadır ki, araşdırmaların köməyi ilə Tovuz rayonu onomastik vahidlərinin Azərbaycan onomastik sistemində özünəməxsus mövqeyi, rolu, statusu müəyyənləşdirilir. Leksik-semantik təsnif əsasında Tovuz rayonu toponimlərinin növləri açıqlanır, onların tarixi-linqvistik təhlili aparılır.

Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyanın yazılmamasında əsas məqsəd Tovuz rayonu onomastik vahidlərini bir sistem şəklində, tarixi-linqvistik aspektdə araşdırmaq və Azərbaycan onomastik sistemində yerini müəyyənləşdirməkdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həlli lazımlı gəlir:

- Tovuz rayonu onomastik vahidlərinin toplanması və qeydə alınması;
- Toplanmış onomastik vahidlərin qruplaşdırılması, sistemləşdirilməsi və təsnifi;
- Rayon ərazisində müşahidə olunmuş onomastik vahidlərin leksik-semantik təsnifi;
- Rayonda toplanmış antropotoponimlərin, etnotoponimlərin, oykonimlərin, oronimlərin, hidronimlərin, antropohidronimlərin, etnohidronimlərin, zoohidronimlərin və s. müəyyənləşdirilməsi və qruplaşdırılması;

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maarif» nəşr yarğı, 1998, 594 s.; Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları (öcherklor), Bakı, «Maarif», 1972, 100s.; Gəlibullayev F.A. K etnogenenəz azərbaycançev. Bakı, «Elm», 1991, 549 c.; İsrafilova R.D. Məşədiyev Q.İ., Cəfərov Q.H. Azərbaycan dilinin onomastikası (öcherklor) Bakı, Elm, 1967, 183 s.; Yusifov Y.B., Kərimov S.K. Toponimikanın əsasları. Bakı, «Maarif» nəşriyyatı, 1987, 204s.; Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, «Elm», 1990, 147 s.; Eyyazova R. Əfqanistanda türk mənşəli toponimlər. Bakı, Elm, 1996, 244 s.; Mirzəyev H. Aşağı poeziyasında yaşayan adlarımız və tariximiz. Bakı, ADPİ, 1997, 352 s.; Əliyev V. Azərbaycanın toponimiyyatı (Dörsəsəti). Bakı, N.Tusi adına ADPİ, 1999, 279 s.; Xasiyev Z. Tovuzun toponim dünyası. Bakı, Sabah, 1997, 111 s.

- Tovuz rayonunda qeydə alınmış onomastik vahidlərin tarixi-linqvistik təhlilinin aparılması;
- Ayri-ayrı onomastik vahidlərin etimoloji təhlili;
- Leksik, morfoloji, sintaktik üsulla yaranmış onomastik vahidlərin tarixi-linqvistik təhlili;
- Tovuz rayonunun areal onomastik vahidlərinin müəyyənəşdirilməsi, onların Azərbaycan toponimiyasında və türk dillərində paralellərinin aşkar edilməsi;
- Tovuz rayonu areal toponimlərinin fonetik, qrammatik, semantik dəyişikliyə uğramasının linqvistik cəhətdən izahı;
- Tovuz rayonu onomastik vahidlərinin Azərbaycan onomastikasında yerinin və xüsusi çəkisinin müəyyənəşdirilməsi.

Tədqiqatın obyekti və mənbəyi. Tədqiqatın obyekti kimi Tovuz rayonunun onomastik vahidləri və bununla bağlı qaynaqlar əsas götürülmüşdür. Prof.A.Qurbanov onomastik mənbə anlayışını çox geniş anlamda götürür: qədim abidələr, yazılı ədəbiyyat, şifahi ədəbiyyat (folklor), aşiq ədəbiyyatı, elmi ədəbiyyat, qədim və müasir xəritələr, dialekt və şivələr, qohum dillər və başqa dillər, tarixi sənədlər, arxiv materialları, ali sovetin kartotekası, dövrü mətbuat və sl.¹

Tovuz rayonu onomastik vahidlərinin tədqiqində bu mövzu ilə əlaqədar yazılmış elmi əsərlər, müxtəlif vaxtlarda rayon ərazisində toplanmış onomastik materiallar, aşiq ədəbiyyatı və digər şifahi folklor nümunələrində qeydə alınmış xüsusi adlar, müxtəlif tarixi mənbələrdə sənədləşdirilmiş yer adları, eləcə də Azərbaycanın inzibati-ərazi bölgüsünə dair müxtəlif vaxtlarda nəşr olunmuş kitablar mənbə kimi götürülmüşdür.

Tədqiqatın elmi yeniliyi. Dissertasiyada ilk dəfə olaraq Azərbaycan Respublikasının Tovuz rayonu onomastik vahidləri toplanmış, qruplaşdırılmış, sistemləşdirilmiş və leksik-semantik əlamətlərinə görə təsnif olunmuşdur. Rayonda qeydə alınmış antropotoponimlər, etnotoponimlər, hidrotoponimlər, zootoponimlər, fitotoponimlər, təsviri toponimlər, oykonimlər, oronimlər, hidronimlər, antropohidronimlər, etnohidronimlər, topohidronimlər etimoloji, tarixi-linqvistik təhlilə cəlb edilmiş, leksik, morfoloji, sintaktik və semantik üsulla yaranan onomastik vahidlərin hərtərəfli təhlili aparılmışdır. Göstərilənlərdən əlavə, ilk dəfə olaraq Tovuz rayonunun areal onomastik vahidləri müəyyənəşdirilmiş, onların Azərbaycan toponimiyasında və türk dillərində paralelləri aşkar edilmişdir. Dissertasiya işində Tovuz rayonunun areal toponimlərinin başqa dillərdəki fərqli variantlarının izahı verilmişdir. Araşdırmalar nəticəsində Tovuz rayonu onomastik vahidlərinin Azərbaycan onomastikasında yeri və xüsusi çəkisi müəyyənəşdirilmişdir.

Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti. Tovuz rayonu onomastik vahidlərinin hərtərəfli tədqiqinin böyük nəzəri və praktik əhəmiyyəti vardır. Onomastik vahidlərin toplanması, təsnifi və linqvistik təhlili Azərbaycan dilinin tarixini, mənşeyini, inkişaf qanuna uyğunluqlarını öyrənmək baxımından əhəmiyyətlidir. Məlum olduğu kimi, onomastik vahidlərdə xalqın tarixi, etno-

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maari» nəşriyyatı, 1998, 594 s.

genezi, adət-ənənələri, mentaliteti öz əksini tapır. Bu mənada onomastik vahidlər təkcə Azərbaycan dilinin tarixini deyil, həm də Azərbaycan xalqının tarixini araşdırmaq baxımdan mühüm əhəmiyyət kəsb edir. Onomastik vahidlərdə xalqın tarixi keçmişsi maddiləşir, onun ulu tarixindən xəbər verən onomastik abidələr yaranır. Təsadüfi deyil ki, prof.A.A.Axundov onomastik vahidləri «Torpağın köksündə tarixin izləri» adlandırmışdır¹.

Tovuz rayonu onomastik vahidlərinin araşdırılmasına həsr olunan bu dissertasiya Azərbaycan dilinin və xalqının tarixini, etnogenetizini, adət-ənənələrini, coğrafi mövqeyini və reliyefini öyrənmək baxımdan böyük əhəmiyyət kəsb edir.

Dissertasiyanın nəticələrindən ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin yazılımasına, onomastik vahidlər lügətinin hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın metodu. Onomastikanın elmi təhlil metodları müxtəlifdir. Tədqiqat işində onomalogiya sahəsində uğurlar qazanmış görkəmli tədqiqatçıların, bir çox türkoloqların araşdırılmalarında tətbiq edilən metodlardan istifadə edilmişdir.

Dissertasiyada mövzu ilə əlaqədar A.Qurbanov, R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev, L.Quliyeva, R.İsrafilova, Q.Məşədiyev, Q.Cəfərov, Y.Yusifov, S.Kərimov, Q.Məşədiyev, R.Eyvazova, H.Mirzəyev, V.Əliyev, F.Xalıqov, Z.Xasiyev və başqalarının araşdırılmaları örnək kimi götürülmüş², onların istifadə etdikləri təhlil metodları və üsulları əsas hesab edilmişdir.

Prof.A.Qurbanov onomastikanın elmi təhlil metodlarından bəhs edərək yazar: «...Müasir dövrə metod problemlərinin müzakirə və həlli, yeni-yeni metodlar işlənilib-hazırlanması müxtəlif elmlər üçün vacib olduğu kimi, dilçiliyin onomalogiya sahəsində də əsas problem olaraq qalmaqdadır. İndiyədək onomastikanın elmi təhlil metodlarının təkmilləşməməsi, bu sahədə konkret təhlil metodlarından istifadə olunmaması nəticəsində onomastik vahidlərin elmi təhlili aşağı səviyyədə olmuşdur, araşdırılan materialların təhlilində sərf təsvirçilik üstünlük təşkil etmiş, faktlara tarixi baxımdan yanaşmaq, onları müqayisə etmək, qarşılaşdırmaq, onlar üzərində dəqiq statistik hesablamalar aparmaq, eyni bir onomastik vahidin areal variantlarını axtarmaq və s. məsələlərə təsadüfi hallarda müraciət cdilmişdir»³.

¹ Axundov A. Torpağın köksündə tarixin izləri – Bakı, Gənclik, 1983. 136 s.

² Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maarif» nəşriyyatı, 1998. 594 s.; Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları (oçerklor). Bakı, «Maarif», 1972, 100s.; Gulyeva L. Русская топонимия Азербайджана. Bakı. İzdAgU im. C.M.Kirova, 1984, 102 c.; İsrafilova R.D. Məşədiyev Q.İ., Cəfərov Q.H. Azərbaycan dilinin onomastikası (oçerklor) Bakı, Elm, 1967, 188 s.; Yusifov Y.B., Kərimov S.K. Toponimikanın əsasları. Bakı, «Maarif» nəşriyyatı, 1987, 204s.; Məşədiyev Q.İ. Zaqałqaziyanın Azərbaycan toponimləri, Bakı, «Elm», 1990, 147 s.; Eyvazova R. Əfqanistanda türk mənşəli toponimlər. Bakı, Elm, 1996, 244 s.; Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz. Bakı, ADPI, 1997, 352 s.; Əliyev V. Azərbaycanın toponimiyası (Dərs vəsaiti). Bakı, N.Tusi adına ADPI, 1999, 279 s.; Xalıqov F. Folklor onomastikası I hissə, Bakı, «Elm», 1998, 137 s., II hissə, Bakı, «Elm», 2000, 131 s.; Xasiyev Z. Tovuzun toponim dünyası, Bakı, Sabah, 1997, 111 s.

³ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maarif» nəşriyyatı, 1998, s.106.

Tədqiqat işində onomastika sahəsində tanınmış mütəxəssis prof. A.Qurbanovun bu tövsiyələri nəzərə alınmışdır. Araşdırma prosesində təsviri, tarixi, müqayisəli və areal metodlardan yaradıcı şəkildə istifadə olunmuşdur.

Dissertasiyanın aprobasiyası. Dissertasiya işi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.

Mövzu Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstytutunun nəzdindəki əlaqələndirmə şurasında qeydə alınmışdır. Tədqiqatın nəticə və yekunları ilə əlaqədar elmi konfranslarda maruzələr edilmiş, 8 məqalə və 2 tezis çap olunmuşdur.

Dissertasiyanın quruluşu. Dissertasiya ixtisarlar siyahısı, giriş, 3 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavədən (lügətdən) ibarətdir.

TƏDQİQATIN QISA MƏZMUNU

Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, metod, mənbələri, obyekti, işin aprobasiyası və quruluşu haqqında məlumat verilir.

I fəsil «**Tovuz rayonunun onomastik vahidlərinin leksik-semantik təsnifi**» adlanır.

Azərbaycan dilinin və tarixinin qədim dövrlərindən xəbər verən onomastik vahidlər hansı vaxtda, hansı ictimai-siyasi quruluşda yaranırsa-yaransın, dilimizin qanurları çərçivəsində formalasılır. Onomastik vahidlər, o cümlədən toponimlər dilimizin leksikasında olan müxtəlif söz qrupları əsasında yaranır: şəxs, tayfa, qəbilə, heyvan, bitki, səma cisimləri, bitki adları bu işdə aparıcı rol oynayır. Buna əsaslanaraq prof. A.Qurbanov Azərbaycan toponimlərinin aşağıdakı qruplarını göstərmişdir: antropotoponimlər, etnotoponimlər, hidrotoponimlər, zootoponimlər, fitotoponimlər, ictimai-siyasi xarakterli toponimlər, memuar-xatirə toponimləri, kosmotoponimlər, təsviri toponimlər¹.

Tovuz rayonu toponimləri bütövlükdə Azərbaycan toponimlərinin leksik-semantik qruplarından ciddi şəkildə fərqlənmir. Burada fərqlər yalnız dil mənsubiyyətinə görə ola bilər. Əger Azərbaycanın cənubunda İran mənşəli toponimlər, şimalında isə Qafqaz mənşəli yer adları müşahidə olunursa, Tovuz rayonu daha çox türk-oğuz mənşəli toponimləri ilə seçilir. Bu cəhət Tovuz rayonu onomastik vahidlərinin ən mühüm, aparıcı xüsusiyyəti hesab oluna bilər.

Etnotoponimlər. Etnotoponimlər tayfa, qəbilə adları əsasında yaranır. Azərbaycan tarixinin öyrənilməsi, bir çox mübahisəli məsələlərin həlli baxımından etnotoponimlərin araşdırılmasının əhəmiyyəti böyükdür. Prof. A.Qurbanovun qeyd etdiyi kimi, «Müasir Azərbaycan toponimlərində tayfa adlarının izinə düşməklə bir sıra mühüm tarixi, etnoqrafik və dilçilik məsələlərini şərh etmək mümkündür»².

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Məarif» nəşriyyatı, 1998, s.322-339.

² Yenə orada, s. 328

Tədqiqatçı Z.Xasiyev etnotoponimlərin öyrənilməsinin əhəmiyyətindən bəhs edərək yazar: «Azərbaycan xalqının soykökündə duran, onun təkamüllündə və etnogenezində mühüm rol oynayan etnoslar haqqında ilkin məlumatı biz yunan, Roma, ərəb və başqa əcnəbi müəlliflərin əsərlərindən alırıq, heç şübhəsiz, əcnəbi müəlliflər türkdilli etnosları öz tələffüzlərinə uyğun təqdim etmişlər ki, nəticədə onların bəziləri tanınmaz şəklə düşmüşdür. Ən başlıcası, bu etnoslar Azərbaycan ərazisindən kənarlarda köçəri maldarlar kimi təqdim edildiyindən qədim Alban-Aran torpaqlarında türkdilli etnosların varlığı danılmışdır»¹.

Tovuz rayonu ərazisində aşağıdakı etnotoponimlərə təsadüf olunur: Tovuz, Bozalqanlı, Qırıxlı, Quşçu, Xunanyurd, Mollaayırı, Aldədə, Abdal, Ayıbı, Avaz, Qaraxanlı, Qovlar, Lazlılar, Çıraqlı, Sofular, Şamlıq, Cinli, Qurdlu, Qarabağlı, Ağacəri, Cilovdarlı, Çirkinli, Qazan, Çobansığınaq, Hacılar, Dondar, Qədirli, Cirdaxan.

Antropotoponimlər. Azərbaycan onomastikasında şəxs adı, familiya, ləqəb, titul, tira əsasında yaranan toponimlər də mövcuddur. Dilçilik ədəbiyyatında onlar antropotoponimlər adlandırılır. Antropotoponimlərin etnotoponimlərdən bir çox fərqli xüsusiyyətləri vardır. Etnotoponimlər tarixin müəyyən dövrlərində qəbile, nəsil, tayfa adlarından yaranmışdır. Müasir dövrdə bu yolla yeni toponimlər yaranır. Lakin bəzən müəyyən nəsil və tira mənsubiyətinə görə yeni yaşayış məhəllələri yarana bilər. Bu daha çox əhalinin miqrasiyası, yeni yaşayış məskənlərinə köçməsi ilə əlaqədardır. Belə antropotoponimlər patronimik toponimlər adlanır.

Tovuz rayonu ərazisində aşağıdakı antropotoponimlər qeydə alınmışdır: Abbasqulular, Korvəli yurdı, Ağaməmmədli, Mayıl körpüsü, Aşrallar, Mansırlı, Bayramlı, Mirzəxanlı, Vahidli, Məşədiłər, Vəzirzadə, Nağılar, Namazlar, Qazqulular, Nəsibli, Qaralar, Pərizamanlı, Əhmədabad, Sadiqli, Əliyevli, Saladınlı, Əlimərdanlı, Səmədbəyli, İbrahimhäcili, Səfərli, İsakənd, Hətəmlər, Kazımlı, Firdun Bağırov, Kəlbəəhmədli, Şixheybat.

Hidrotoponimlər. Azərbaycan onomastikasında hidronimlər əsasında yaranan toponimlər-hidrotoponimlər az tədqiq olunmuşdur. Halbuki dilimizdə su, çay, arx, bulaq, çeşmə, quyu və b. hidroterminlərlə düzələn toponimik adlar olduqca çoxdur.

Məlum olduğu kimi, yaşayış məskənləri çox vaxt su hövzələrinin yanında salınır və onların adları da bəzən həmin su mənbələrinin adı ilə tanınır. Adları çəkilən kənd adlarının da sonradan yarandığı ehtimal olunur. Bu qrup adların yaranması haqqında fikir müxtəlisiyi vardır. N.Əsgərov Tovuz çayının eyniadlı yaşayış məntəqəsinin adını daşımasını qeyd edir².

Q.Qeybullayev dağ zirvəsində yerləşən Tovuzqalanın yaxınlığında çay adı ilə bağlı olduğunu ehtimal edir. Lakin M.Ə.Abbasova bu fikri rədd edir, Tovuz toponiminiñ mənasının çayla əlaqələndirilməsini qəbul etmir.

¹ Xasiyev Z. Tovuzun toponim dünyası. Bakı, Sabah, 1997, s.13.

² Abbasova M.Ə.Tovuz toponimii haqqında, Azərbaycan onomastikası problemləri. II. Bakı, Azərbaycan Dövlət Pedaqoji İstututu, 1998, s.135.

Tovuz rayonu ərazisində «su» mənəsi bildirən terminlərin köməyi ilə yaranmış kənd adlarına – hidrotoponimlərə aşağıdakılari göstərmək olar:

- Quyudərə, Yoğunbulaq, Ağbulaq, Çəsməli, Xunanarx, Qarabulaq, Daşbulaq, Çəsməlibulaq və s.

Tovuz rayonunda adları göstərilən hidrotoponimlərin su hövzələri ilə bağlı yarandığını ehtimal etmək olar.

Zootoponimlər. Azərbaycan onomastikasında istər ev heyvanları, istər vəhşi heyvan, quş, baliq, həşərat və s. canlıların adları əsasında düzəlmış yer adları da müşahidə olunur. Belə yer adları zootoponimlər adlanır. «Azərbaycanın inzibati-ərazi bölgüsü» kitabından bir sıra rayonlarda belə adların olduğunu görürük.

Tovuz rayonu ərazisində müşahidə olunmuş zootoponimlərə aşağıdakılari misal göstərmək olar:

- Qoşdərə, Atbatan, Pəlekli, Ceyrançöl, Cöngəli.

Qeyd etmək lazımdır ki, Tovuz rayonu ərazisində quş və heyvan adları ilə yaranmış bir çox dağ, dərə, təpə, su və s. adlar da vardır.

Fitotoponimlər. Azərbaycan ərazisində yaranmış yer adlarının bir qismi bitki adlarından əmələ gəlmişdir. Belə fitotoponimlər çox vaxt areal səciyyə daşıyır. Bəzən eyni fitotoponimin paralellərinə Azərbaycanın digər rayonlarında da rast gəlmək olur.

Tovuz rayonunda bitki adları ilə yaranmış aşağıdakı kənd və yer adlarına rast gəlmək olur: Alakol, Qozdərə, Almalıtalı, Ağacqala, Arpaçokayı, Qaraağaclı, Təkqaraağac, Ocaqdağdağın və s.

Təsviri topominlər. Azərbaycan onomastikasında bəzən müəyyən yer adları orada olan təbii sərvətlərə, həmin yerin coğrafi relyefinə və s. əlamətlərə görə adlandırılır. Göstərilən üsulla yaradılmış yer adlarına təsviri topominlər deyilir.

Tovuz rayonu ərazisində müşahidə olunan təsviri topominlərə aşağıdakılari misal göstərmək olar: Alakol, Köhnəqala, Aşağı Öysüzlü, Göyəbaxan, Qayadibi, Ağdam, Aşağı Ayıbı, Aşağı Quşçu, Böyük Qışlaq, Orta Qışlaq, Qaradaş, Yanıqli, Quyudərə, Qozdərə, Yuxarı Öysüzlü, Bala Şamlıq, Yanıqpəye, Yoğunbulaq və s.

Rayon ərazisində təsviri yolla yaranan dağ, dərə, bulaq, tala, quzey, qaya və s. adlar istənilən qədərdir.

Oronimlər. Oronimlər relyef quruluşuna görə bir-birindən fərqlənən obyektlərin adını bildirir. Buraya dağ, dərə, təpə, düz, yoxuş, eniş, meşə, qobu, tala, qaya, otlaq, quzey, güney, zirvə və s. adlar daxildir. Qeyd etmək lazımdır ki, Azərbaycan oronimləri tam şəkildə tədqiq olunmamışdır.

Dağ adları. Tovuz rayonu ərazisində müşahidə olunan dağ adlarına aşağıdakılari göstərmək olar:

- Avaz dağı, Ağacəri dağı, Ağdağ dağı, Ağdam dağı, Aran dağı, Aran sırdaşları, Ayqırı dağ, Baqqallı dağ, Baydalı dağ, Bozdağ, Böyük dağ, Qabaqtəpə dağ, Qayabaşı dağ, Qayadibi dağ, Qarabaldır dağ, və s.

Dağ adlarının çoxu, adətən, dağın xarici görünüşünə görə, təsviri yolla yaranan adlardır: Ağdam dağı, Bozdağ, Qarabalıq dağı, Qarabaldır dağı, və s.

Dərə adları. Tovuz rayonunda leksik-semantik cəhətdən maraqlı və rəngarəng dərə adları aşağıdakılardır: Abdal dərəsi, Ağabəy dərəsi, Ağabulaq dərəsi, Ajidərə, Arı dərəsi, Bağırsaq dərəsi, Bayazın dərəsi, Bəycan dərəsi, Bolçadərə, Buzludərə, Vəzirdərə, Qamışlı dərəsi, Qırımızı dərə, Qozdudərə, Qoçdərə, Qurudərə və s.

Təpə adları. Tovuz rayonunda təpə adları aşağıdakılardır: Avaztəpə, Ağı təpəsi, Binəyeri təpəsi, Boztəpə, Qabaqtəpə, Qarğidalı təpəsi, Qoşaosmanlı təpəsi, Daşlı təpə, Ərikətəpə, Kirpitəpə, Gözdəklər təpəsi və s.

Qaya adları. Rayon ərazisində ən çox müşahidə olunan onomastik vahidlərdən biri də qaya adlarıdır: Ağqaya, Ballıqaya, Qayadibi, Qanlı qaya, Qaraqaya, Qarğa qayası, Qızılıqaya, Qonurqaya, Qoşaqaya, Qurd qayası, Zamanlı qayası, Zılıqaya, Yekəqaya, Karqaya, Keçi qayası, Kəmərli qaya, Kəmərqaya, Keçiqaya, Kiçik Qızılıqaya, Koroğlu qayası və s.

Zirvə adları. Başqa oronimik vahidlərə nisbətən zirvə adları sayca çox deyildir: Keçi zirvəsi, Gödəkzirvə, Gödəkdəş zirvəsi, Gürzan zirvəsi.

Tala adları: Almalitala, Anaarxbasan talası, Armudlutala, Baştala, Bala tala, Binəyeri tala, Böyük tala, Qalacanın talası, Qarabasan talası, Danahıq talası, Daşlı tala, Düzdağ tala, Düyütorpağı tala, Əzgilli tala, Kəmərlıqaya tala, Goyəmli tala, Göytala, Göllü tala, Gündüklü tala, Güneyli tala və s.

Qobu adları: Ayaqqobu, Ayıblı qobusu, Böyük qobu, Dağdağanlı qobu, Qalanın qobusu, Qanlıqobu, Qaraqoyunlu qobusu, Qırıxlı qobusu, Qobu, Qobular, Quru qobu, Kiçik qobu, Genqobu, Gərməşoylu qobu və s.

Tap adları: Qaramantapı, Əyritap, Göytap, Məhəmmədin tapı, Nehrətapi, Nəcəfin tapı, Seyidin tapı, Tap, Tapkəməri, Cüyürtapi, Sulutap və s.

Quzey adları: Qanlıquzey, Qaraquzey, Quzey dağı, Genquzey, Şahverdinin quzeyi və s.

Güney adları: Bərkgüney, Qaragüney, Qiylasların güneyi, Daşlı güney, Yataq güneyi, Sarıgüney, Fəvəli güneyi, Söyüdülü güneyi və s.

Gədik adları: Kökəli gədiyi, GÜvəndiyin gədiyi, Söyüdlünün gədiyi, Çərçi gədiyi və s.

Yal adları: Ağyal, Aralıq yali, Qarayal, Enışyal və s.

Hidronimlər. Su, çay, bulaq adları tarixən ayrı-ayrı əlamət və keyfiyyətləri, fiziki xüsusiyyətləri nəzərə alınmaqla yaradılmışdır. Həmçinin mənsub olduğu şəxsin adı ilə əlaqədar, təsadüfi hadisərlərə bağlı olaraq adlandırılan hidronimlər də çoxluq təşkil edir. Bir qismi isə zoonimlər, fitonimlər, say bildirən sözlər əsasında yaranır.

Su adları: Ağsu, Qarasu, Turşsu, Şorsu,

Çay adları: Ağçay, Axınca çayı, Babaçay, Bastam çayı, Bolçadərəyurdu çayı, Qabırı çay, Qaranlıqçay, Qulaqlıçay, Quzeyçay, Əsrikçay, Əhmədabadçay, Zamanlıçay, Zəyəm çayı və s.

Arx adları: Ana arx, Döndərmə arx, Yoğun arx, Gödək arx, Xanımarx, Xunanarx, Çəltik arxi və s.

Bulaq adları: Atlı bulaq, Bağır bulağı, Beşbulaq, Qarabulaq, Qələndər bulağı, Qiblə bulağı, Qızlar bulağı, Qozlu bulaq, Qoşa bulaq, Daşlı bulaq, Duzlu bulaq, Düldül bulağı, İsitmə bulağı və s.

Dissertasiyanın II fəsli «**Tovuz rayonu onomastik vahidlərinin tarixi - linqistik təhlili**» adlanır. Toplanmış materialın təhlili göstərir ki, Tovuz rayonunda qeydə alınmış onomastik vahidlər leksik, morfoloji, sintaktik və semantik üsulla yaranmışdır. Bu göstərilən üsullar tamamilə bir-birindən təcrid olunmuş şəkildə deyil, bəzən qarışq formalarda müşahidə olunur, sadə, düzəltmə və mürəkkəb onomastik adları formalaşdırır.

Sadə onomastik vahidlər.

«Azərbaycanın inzibati ərazi bölgüsü» kitabında¹ və digər mənbələrdə göstərilir ki, Tovuz rayonundakı şəhər, qəsəbə və kənd adlarının çoxu müxtəlif tayfa, nəsil adları və s. ilə bağlı əmələ gəlmış, heç bir şəkilçi qəbul etmədən yaranmışdır: Tovuz, Qoşa, Kirzan, Kirən, Çatax, Cirdək, Abdal, Abaz, Qazan, Dondar, Baldır, Qala, Əsrik yer adları və s.

Onların bir çoxu qədim türk tayfa, nəsil, qəbilə, türə adları bildirmiş, sonralar isə həmin tayfaların məskunlaşdıqları ərazi də cəni adı almışdır. Bu mənada sadə onomastik vahidlər təkcə oykonimləri deyil, digər onomastik vahidləri də əhatə edir.

Düzəltmə onomastik vahidlər. Azərbaycan onomastikasında olduğu kimi, Tovuz rayonu onomastik vahidlərinin əmələ gəlməsində də morfoloji yol aparıcı rola malikdir.

Azərbaycan onomastikasında şəxs adları (antroponim) üzərinə müxtəlif şəkilçilər artırmaqla yer adları əmələ gəlir:

1. Şəxs, tayfa, nəsil, qəbilə və s. adların üzərinə **-lar**, **-lər** şəkilçisi əlavə etməklə yaranmış yer adları:

- Qovlar (qəsəbə), Məşədilər (kənd), Aşrallar (kənd), Qazqulular (kənd), Nağılar (kənd), Məsmələr (kənd), Məşədiqulular (kənd), Qaralar (kənd), Hətəmlər (kənd) və s.

2. **-lı**, **-lı**, **-lu**, **-lü** şəkilçiləri ilə yaranan onomastik vahidlər:

Oykonimlər: Azaplı (kənd), Bayramlı, İbrahimhacılı, Aşağı Öysüzlü, Bozalqanlı, Vahidli, Qəribli, Səfərli, Nəsibli (kənd) və s.

Oronimlər: Ayqırı, Baqqallı, Qaraqoyunlu (dağ), Buzlu, Qamışlı, Qozlu, Əzgilli (dərə), Qoşaosmanlı, Daşlı (təpə), Ballıqaya, Qanlı (qaya), Almalitala, Armudlu, Daşlı, Əzgilli, Göyəmli, Göllü (tala), Dağdağanlı, Qanlı (qobu), Qanlıquzey (quzey), Daşlı, Fəvəli (güney), Kökəli, Söyüdü (gədik).

Hidronimlər: Qabırlıçay, Qulaqlıçay, Zamanlıçay, Göyəmli çayı, Çanaqlı çayı (çay), Atlı bulaq, Ballı bulaq, Qozlu bulaq, Daşlı bulaq (bulaq).

Tovuz rayonu ərazisində **-lıq**, **-lik**, **-luq**, **-lük**; **-çı**, **-çi**, **-cu**, **-cü**, **-ma**, **-mə**, **-iq** və **-laq**, **-lek** şəkilçiləri ilə düzəلن onomastik vahidlərə də rast gəlmək mümkündür: - Şamlıq, Aşağı Quşçu, Böyük Qışlaq (kənd), Döndərmə arx.

Mürəkkəb onomastik vahidlər. Tovuz rayonunda mürəkkəb onomastik vahidlər sintaktik, sintaktik-morfoloji və sintaktik-semantik üsulla yaranır.

Sintaktik üsulla yaranan mürəkkəb yer adları bir neçə model üzrə əmələ gəlir:

1. İki sadə sözün birləşməsindən yaranan və bitişik yazılın yer adları:

¹ Azərbaycan SSR inzibati-ərazi bölgüsü, Bakı, Azərnəşr, 1968.

Oykonimlər: Köhnəqala, Alakol, Ağdam, Qaradaş, Quyudərə, Vəzirdərə, Qozdərə, Qoçdərə, İsakənd, Ağdərə (kənd) və s.

Oroniimlər: Ağdağ, Bozdağ, Qabaqtəpə, Qarabaldır (dağ), Qurudərə, Uzundərə (dərə), Göytəpə, Sarıtəpə, Tağıtəpə, Taxtatəpə (təpə), Ağqaya, Qaraqaya, Qızılqaya, Qonurqaya (qaya), Gödəkzirvə, Gödəkdaş (zirvə), Böyüktałal, Düzdağ, Göytala (tala), Ayaqqobu, Quruqobu (qobu), Əyrıtap, Göytap (tap), Qaraquzey, Genquzey (quzey), Bərkgüney, Qaragüney (güney), Ağyal, Qarayal (yal) və s.

Hidronimlər: Ağçay, Babaçay, Əsrikçay, Əhmədabadçay, Tovuzçay, Xanımçay (çay), Anaarx, Yoğunarx (arx), Beşbulaq, Qarabulaq, Qoşabulaq, Yeddigözəlbulaq (bulaq).

2. İkinci növ təyini söz birləşməsi modelində yaranan yer adları: Qayadibi (kənd); Avaz dağı, Ağacəri dağı, Ağdağ dağı (dağ), Abdal dərəsi, Ağabəy dərəsi, Ağabulağı dərəsi, Ari dərəsi, Bağırsaq dərəsi (dərə), Ağı təpəsi, Binəyeri təpəsi, Qarğıdalı təpəsi, Qoşaqosmanlı təpəsi (təpə), Qarğa qayası, Qurd qayası, Zamanlı qayası, Keçi qayası, Koroğlu qayası, Gözdək qayası (qaya), Keçi zirvəsi, Gürzan zirvəsi (zirvə), Mollaqasım talası, Mollaəsgər talası, Mollaəli talası, Nağılar talası (tala), Qaraqoyunlu qobusu, Palid qobusu (qobu), Qaramantapı, Nehrətapi (tap), Quzey dağı, Yataq güneyi, Fəvəli güney, Kökəli gədiyi, Çərçi gədiyi, Aralıq yali (quzey, güney, gədik, yal), Axınca çayı, Basdam çayı, Kilsəsuyu çayı, Göyəmlı çayı, Kür çayı (çay), Çəltik arxi (arx), Bahar bulağı, Qələndər bulağı, Qızlar bulağı (bulaq).

3. Üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunan onomastik vahidlər: Düzdağın başı (dağ), Bayazın dərəsi, Qalacanın talası, Seyidin talası, Qalanın qobusu, Gülməmmədin qobusu, Nəcəfin tapı, Seyidin tapı, Tapın kəməri, Şahverdinin quzeyi, Qiyasların güneyi, GÜVƏNDİYİN gədiyi, Söyüdlünün gədiyi və s.

Bu tip onomastik vahidlər çox vaxt konkret şəxslərin adı ilə bağlı olur. İkinci növ təyini söz birləşməsi ilə düzələn adlarda isə daha çox ümimilik, qeyri-müəyyənlik mənaları özünü göstərir.

4. Birinci komponenti baş, aşağı, yuxarı, düz, döñük, böyük, kiçik, orta, gödək, uzun və s. sözlərdən ibarət onomastik vahidlər:

- Aşağı Öysüzlü (kənd), Böyük Qışlaq (kənd), Orta Qışlaq (kənd), Böyük Xoşdarlı (kənd), Bala Xoşdarlı (kənd), Yuxarı Öysüzlü (kənd), Böyük Şamhq (kənd), Düz Qırıqlı (kənd), Döñük Qırıqlı (kənd), Düz Cirdaxan (kənd), Kiçik Qızıl Qaya dağı, Uzun sira dağları, Uzundərə, Uzuntəpə, Kiçik Qızılqaya, Gödəkzirvə, Baştala, Balatala, Böyüktałal, Uzuntala, Böyük qobu, Kiçik qobu, Genqobu, Gödəkarx və s.

5. Birinci komponenti rəng bildirən sözlərlə ifadə olunan onomastik vahidlər: Ağdaş, Qaradaş, Ağbaşlar, Ağdərə, Sarıtala, Qaraboyunlar, Qaraxanlı, Ağbulaq, Sarıdamlı, Ağdaş dağı, Bozdağ və s.

6. Birinci komponenti müxtəlif quruluşlu sıfət və isimlərlə ifadə olunan onomastik vahidlər: Köhnə qala, Yanıqpəye, Namxoş, Yoğunbulaq, Qayabaşı dağı, Qayadibi dağı, Qarabaldır dağı, Qaradüz dağı, Qarayal dağı (dağ), Qamışlı dərə, Qozlu dərə, Əzgilli dərə, Novlu dərə, Sulu dərə, Hayvalı dərə,

Qanlı qaya, Zilqaya, Qanlı qobu, Quruqobu, Gøyəmli çayı, Çanaqlı çayı, Yoğunarx, Dovşanlı dərə, Camışlı tala, Fındıqlı qobu və s.

7.Birinci komponenti feli sıfətlə ifadə edilən, müəyyən coğrafi mövqə və hadisə ilə əlaqədar yaranmış onomastik vahidlər: Goyəbaxan kəndi, Qoyunsağılan dağı, Donuzyatan dağı, Anaarxbasan talası, Qarabasan talası və s.

Tovuz rayonu ərazisində müəyyən əlamətə və coğrafi reliefə görə adlandırılması yolu ilə yaranan təsviri toponimlərə də rast gəlininr: Qayadibi, Quyudərə, Qozdərə, Yanıçpoyə, Ağacqala, Sarıdamlı (kənd), Aran dağı, Aran sırdağları, Qabaqtəpə dağları, Qayabaşı dağı (dağ) və s.

Tovuz rayonu ərazisində etnonimlər əsasında yaranmış, etimoloji və tarixi-linqvistik baxımdan təhlili böyük elmi maraq və əhəmiyyət kəsb edən onomastik vahidlər çoxdur: Abdal, Avaz, Ağacəri, Bozalqanlı, Aldədə, Coratan, Cirdaxan, Çirkinli, Çobansığnaq, Tovuz, Qırıxlı, Xunanyurd, Qaraxanlı, Qovlar, Şamlıq, Qurdlu, Dondar, Quşçu, Mollaayırim, Lazılar, Sofular, Qarabağlılar, Qazan, Hacılar, Kirzan, Xatınlı, Xoşdarlı və s.

Tovuz. Tovuz xüsusi adının işlənmə dairəsi genişdir. Müxtəlif mənbələrdə bu adda çay, kənd, rayon, qala və s. göstərilir. ASE-də Tovuz - göyün cənub yarımkürəsində bürc, Ermənistən Şəmşəddin rayonunda və Azərbaycanın Tovuz rayonunda çay, Azərbaycanda şəhər (1935-47-ci illərdə şəhər tipli qəsəbə), quş adı (zoonim) və Azərbaycanda 1930-cu ildə təşkil edilmiş rayon adı kimi qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Sovet Ensiklopediyasında Tovuz həm hidronim (çay), həm kosmonim (bürc), həm oykonom (şəhərtipli qəsəbə, şəhər, rayon), oronim (qala) və zoonim (quş) kimi göstərilmişdir¹.

Tovuz onomastik vahidi müxtəlif mənbələrdə (xəritələrdə, tarixi qaynaqlarda, şifahi xalq ədəbiyyatı nümunələrinde) fərqli fonetik variantlarda qeydə alınmışdır: Tovuz, Tavuş, Tavuz, Taus, Tauz, Tauş, Touş, Tavusqala, Tauzkənd, Tovusqala, Tavusi, Tavusin, Tavuşin, Tovuş, Tauzçay, Tovuzçay və s.

Azərbaycan ərazisinin qədim dövrlərini eks etdirən xəritələrdə e.ə. III əsrə qədim Albaniyada Tauzçay hidroniminin mövcudluğu öz əksini tapmışdır². Bu tarixi fakt Tovuz onomastik vahidinin uzaq keçmişin yadigarı olduğunu bir daha sübut edir.

Tovuz adının Tauz fonetik variantına Mərakeşdə də təsadüf edilir. Lakin bunu sərf zahiri oxşarlıq, təsadüfi uyğunluq kimi qəbul etmək lazımdır. Tovuz toponiminə Qazaxıstanda Tauş, Ermənistanda Tovuz fonetik variantında rast gəlinir.

Tovuz toponiminin etimologiyası haqqında elmi ədəbiyyatda müxtəlif fikirlərə rast gəlmək mümkündür. Tədqiqatçıların bir çoxu Tovuz sözünün qədim turk tayfalarından və ya tayfa başçılarından birinin adı ilə əlaqədar

¹ Azərbaycan Sovet Ensiklopediyası. IX, Bakı, Azərbaycan Sovet Eksiklopediyasının Baş Redaksiyası, 1986, s.298

² Мамедова Ф. О некоторых вопросах исторической географии Албании I в. до н.э. – VIII в. – В кн: Историческая география Азербайджана. Баку, «Элм», 1987, с. 7-45.

yarandığını ehtimal edirlər (R.Yüzbaşov, R.Kərimli, Ə.Əliyev, F.Sümər)¹. E.Mehrəliyev adları çəkilən tədqiqatçılarla razılışmayaraq Tovuz sözünün «çous» hərbi rütbə termini ilə bağlı olduğu ehtimalını irəli sürür².

Tovuz sözünün Taus variantını «səsli-gurultulu çay» mənasında izah edənlər istər Tovuzqalanın, istərsə də Tovuz yaşayış məntəqəsinin adının çay adı ilə əlaqədar olduğunu qəbul edirlər (Q.Qeybullayev, T.Əhmədov)³.

Tovuzçay hidroniminin hələ e.e. III əsrə Albani xəritələrində qeydə alındığını nəzərə alsaq, bu ehtimalı ciddi elmi müləhizə kimi qəbul etmək olar.

Tovuz toponimi ilə əlaqədar Z.Xasiyevin fikirləri də böyük maraq doğurur. Bu adın mənşəyini oğuz şəcərəsi ilə bağlayan Z.Xasiyev yazır: «Tağ-Uz>Tav-Uz>Tovuz. Biz sonuncu fikrin tərəfdarıyıq. Belə ki, Tovuz – «Dağ xana məxsus yer» anlamını bildirən oykonimdir. Çünkü bu ərazidə oğuz şəcərəsi ilə bağlı onomastik terminlər üstünlük təşkil edir»⁴.

M.Abbasovaya görə, Tovuz – Tov və uz//us komponentlərindən yaranmışdır. Tov//tav, tou, tau variantlarda «dağ» mənasında, uz//us isə türk dillərində «zirvə», «yüksəklik», «dağ zirvəsində möhkəmləndirilmiş yer», «çay», «su», «şəhər», «qala», «kənar», «sərhəd», «ağız», «hasar», «dəlik», «göz» və s. mənalarda işlənir. Beləliklə, toponimi «dağ zirvəsi», «dağ çayı», «dağda», zirvədə möhkəmləndirilmiş yer», «yaşayış yeri», «qala» və s. kimi izah etmək olar.

M.Abbasovanın fikrinə görə, Tovusqala adındaki Tovus komponenti «dağ qalası» mənasındadır. Həmin qalanın adından çay və şəhər adı sonra yaranmışdır⁵. Tovuz toponimini qədim oğuz tayfa adı ilə bağlayan tədqiqatçıların (Q.Qeybullayev, T.Əhmədov, F.Sümər, R.Yüzbaşov, M.Yusifov, R.Kərimli, Ə.Əliyev və Z.Xasiyevin) fikri ilə razılışaraq belə hesab edirik ki, Tovuz sözünün mənasını tayfa və ya tayfa başçısının adı ilə əlaqələndirmək düzgün olardı. Müxtəlif yerlərdə bu onomastik vahidin müşahidə olunmasını isə əhalinin miqrasiyası ilə bağlı izah etmək olar.

Quşçu. Qədim türk tayfalarından olan Quşcu adı ilə Tovuz rayonu ərazisində iki kənd adı vardır: Aşağı Quşçu, Dondar Quşçu. Ümumiyyətlə, Azərbaycanda, Zaqqaziyada, İranda, Orta Asiyada Quşçu etnotoponimi ilə düzələn xeyli yaşayış məskəni vardır. Bəziləri Quşçu etnoniminin «Quş» və «çu» komponentlərindən ibarət olduğunu göstərirler. Onların fikrinə, bütövlükdə bu etnonim «Ovlayan quşla məşğul olan» mənasını verir. Bəziləri bu adı totem anlayışlı toponimik ad da hesab edirlər. Z.Xasiyevin fikrinə: «Quşçu totem anlayışlı toponomik addır. Ümumiyyətlə, türk mənşəli toponimlər sistemində quş və heyvan adları ilə bağlı adlar xüsusi yer tutur.

¹ Sümər Faruq. Oğuzlar. Bakı, «Yazıçı», 1992, s.9.

² Mehrolyev E.Q. Xalq coğrafiya terminlərinin izahlı lüğəti. Bakı, Maarif, 1987, s.42.

³ Гейбуллаев Г.А. Топонимия Азербайджана «Историко-этнографическое исследование», Баку, «Эlm», 1986, с.153; Əhmədov T.M. Azərbaycan paletoponimiyasında qədim leksik-semantik elementlər. Azərbaycan filologiyası məsələləri. II buraxılış, Bakı, 1984.

⁴ Xasiyev Z. Tovuzun toponim dünyası. Bakı, Sabah, 1997, s.19-20.

⁵ Abbasova M.Ə.Tovuz toponimii haqqında. Azərbaycan onomastikası problemləri. II, Bakı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, 1998, s.135-136.

Yəqin ki, bu da xalqımızın mifik təşkükü ilə bağlıdır. Axı türkdilli xalqlar da başqa xalqlar kimi, bitki, quş və başqa heyvanlara sitayış etmişdilər. Bu gün də quşlardan bülbülü, alabaxtanı, göyərçini, qaranquşu, bayquşu, leyli vurmaq günah sayılır. İnama görə, onları vuranlar allah tərəfindən cəzalandırılır¹.

Prof. A.Qurbanov qədim mənbələrə əsaslanaraq bu etnonimin Azərbaycanda Quşılər, Quşı, Quşılər dağı, Quşı – Təzəkənd, Quşı – xaraba qışlaq və Quşçu formalarında rast gəldiyini göstərir və belə nəticəyə gelir ki, Azərbaycana bu tayfa 2 adda: Quşı və Quşçu formalarında gəlmışdır. Müəllif qeyd edir ki, onların hər birinin buraya gəlmə vaxtları və gəlmə arealları hələ ki aydın deyil².

Prof. A.Qurbanov Quşçu etnonimi ilə bağlı mübahisələrə yekun vuraraq yazar: «Beləliklə, «Quşçu» etnonimi «Kuş» (quş) komponentindən və mənsubiyət bildirən «çu» şəkilcisinən (müqayisə edin-fars dilində «an» şəkilcisinən) ibarət olub, «Kuş» (quş) tayfasına (elinə) mənsub olanlar mənasını verir. İndi kuş (quş) etnoniminin sonuna «çu» şəkilcisinin nəyə görə əlavə edilməsinin səbəbi aydınlaşır. Əgər kuş (quş) komponentinə «lu» şəkilcisi əlavə edilsəydi, onda məhz Quşlu («Kuş»/quş) tayfasına mənsub mənasını yox, «quşu (ov quşu və ya başqa quşu) olan, quş saxlayan» mənasını verərdi. Deməli, Kuşçu etnonimi Azərbaycana hazır vəziyyətdə götürilmişdir».

Quşçu etnoniminin yaranma vaxtı və arealı barədə M.N.Vəliyev (Baharlı) tərəfindən 1921-ci ildə çap olunmuş «Azərbaycan (fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk)» kitabında çox maraqlı və qiymətli fikirlərə rast gəlmək mümkündür.

M.N.Vəliyev göstərir ki, Quşı, Quşan (Kuşan), Quşçu tayfalarının tarixi çox qədimlərə gedib çıxır. Həmin tayfaların əcdadları miladdan əvvəl 20-ci yüzillikdə (hicri tarixindən əvvəl 27-ci yüzillikdə) çinlilərə to-kio, sonralar hiyun-yu, hiyunq-nu, hinq-nu, hin-nu, hun və hin adları ilə məlum olmuşdur. Onlar Monqolustan, Türkestan və Ural dağlarına qədər olan ərazidə yaşayırdılar. Sonralar hunlar ağ və ya cənubi, qərbi və şimali hunlara parçalandılar. Ağ hunlar Amu-Dəryadan başlayaraq Azərbaycana qədər (Qafqaz və İran daxil olmaqla) olan ərazidə məskən salmışdılar. Ağ hunlar sonralar xəzər, massaget, hunlar-sabırlar, kuşanlar və ya qara hunlara parçalandılar³.

Bəzi tədqiqatçıların fikrinə görə, hunların kuşan adı qədim türklərin müqəddəs hesab etdikləri beş heyvandan birinin adından – quş adından götürülmüşdür. «An» sonluğu isə fars dilində cəm şəklini bildirir. Çünkü qədim kuşan tayfaları əvvəller İran və Türkistanla sərhəddə yaşamış və farslar tərəfindən belə adlandırılmışdır.

Digər tərəfdən ehtimal etmək olar ki, «kuşan» quşların (kuşların) yaşadığı ərazini göstərir. «Kuşan» sözü iki hissədən – «Kuş» və «an»dan ibarətdir.

¹ Xasiyev Z. Tovuzun toponim dünyası. Bakı, Sabah, 1997, s.50.

² Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maarif» nəşriyyatı, 1998. s.313-314.

³ Veliyev M.G. «Baxarлы» Azərbaycan: физико-географический, этнографический и экономический очерк. Bakı, 1921, c.31-32

Birinci hissə «quş» sözünü, ikinci hissə isə «sahiblik» mənasını bildirir. «Kuşan» sözünü – «quşların yaşadığı yer, ərazi» mənasında başa düşmək olar.

Tovuz rayonu ərazisində qeydə alınmış Dondar Quşçu kənd adında **Dondar** komponenti də tayfa adını bildirir.

Dondar - Dondar Azaplı, Dondar Quşçu, Dondarlı kəndi areal topominləri də qədim türk tayfaları ilə əlaqələndirilir. «Kitabi – Dədə Qorqud» dastanında Dondar adı Dondaz kimi oxunmuşdur. Oğuz tayfalarından olan Səlcuqun oğlu Dondaz/Dondar, əlbəttə ki, ümumiləşdirilmiş, qədim bir nəсли – türk tayfalarından birini təmsil edən əfsanəvi qəhrəmandır. Q.Qeybullayev Dondar tayfa adı ilə yaranan etnonim və toponimlərin təkcə Azərbaycanda deyil, Kiçik Asiya, Sibir, Dağıstan və s. türkdilli regionlarda da geniş yayıldığını göstərmişdir.

Araşdırmaclar göstərir ki, onomastik vahidlər tarixi tayfa, nəsil, yer adlarının ilkin variantını hifz edib qoruyurlar. Bu baxımdan Azərbaycan arealında, eləcə də türkdilli regionlarda Dondaz variantı işlənməli idi. Faktlar isə bu variantın oxunuşunun düzgünlüyüne şübhə ilə yanaşmağa əsas verir. Qorqudşunaslıqda böyük xidmətləri olan görkəmli şərqşünas Ş.Cəmşidov da bu sözü Dondar kimi oxumuşdur.

Qazan. Azərbaycan ərazisində Qazan komponentli yer adlarına çox rast gəlinir. Bəzi türkdilli regionlarda da bu ada təsadüf edilir. Maraqlı burasındadır ki, Qazan adı təkcə toponomik vahid deyil. Bir çox oronim və hidronimlərdə də bu ada rast gəlmək olur. Qazan türk tayfalarından birinin adını bildirir. «Kitabi-Dədə Qorqud» dastanında oğuz qəbilələrindən birinin başçısı Qazandır. Dastanda Qazan bulaq, Qazan qoşa dağı, Qazan zəmi kəndi, Qazangöl gölü, Qazanlı, Qazangöl düzü, Qazangöl dağı adlarına rast gəlmək mümkündür.

Qazan sözü ilə bağlı K.Bəşirovun yozumu da maraqlıdır. O, Qazan antroponiiminin «qaz» və «an» hissələrindən ibarət olduğunu göstərərək yazar: «Dilçilik ədəbiyyatında «Qaz» və ya «Qazi» sözü uca, yüksək kimi mənalandırılır. «Oğuz atalar sözləri»ndə isə bu söz «qadi» kimi də işlənərək, sərkərdə, qəhrəman anlamını verir. Dialetoloji lüğətdə «Qazi-qazı» söz birləşməsi «yekə-yekə» və ya «böyük-böyük» kimi izah edilir. Yeri gəlmışkən deyək ki, «Qazi» Azərbaycan sözünün şəriat hakimi mənasında ərab mənşəli «Qazi» sözü ilə heç bir əlaqəsi yoxdur. «Qazan» sözünün ikinci hissəsi «an» isə adyaratma baxımdan əlamət məzmunlu şəkilçi kimi çıxış edir. Deməli, Qazan şəxs adı uca, yüksək (şəxs) anlamındadır. «Qaz» sözü Azərbaycan toponimiyasında Qazax, Qazyan, Qazanlı, Qazbölük, Qazapet, Qazqulu, Qazixanlı və s. onomastik vahidlərin yaranmasında iştirak edir»¹.

E.Mehrəliyev isə «Qazan» sözünü dibi yastı, kənarları nisbətən hündür çökəklik kimi izah edir².

Fikrimizcə, «Qazan» sözünün ilk əvvəllər şəxs adı, antroponim kimi yaranması heç bir şübhə doğurmur. Sonra həmin şəxs adından yer adı – antropotoponim yaranmışdır. Həmin nəslin get-gedə böyüməsi, tayfaya çev-

¹ Azərbaycan onomastikası problemləri, IV, Bakı, N.Tusi adına ADPI-nun nəşri, 1992, s.75.

² Mehrəliyev E.Q. Xalq coğrafiya terminlərinin izahlı lüğəti. Bakı, Maarif, 1987, s.24.

rilməsi və həmin tayfsaya mənsub şəxslərin müxtəlis ərazilərdə məskunlaşması nəticəsində yeni yaşayış məskənləri, etnotoponimlər yaranmışdır. Həmin etnotoponimlərin təsiri ilə formalasılmış oronimlər və hidronimlər tarixilik baxımından etnotoponimlərdən sonra yaranmışdır.

Dissertasiyada Bozalqanlı, Qarabağlılar, Mollaayırm, Şamlıq, Cobansığ-naq, Qurdlu (basalağı), Xunanyurd, Abdal (Abdallı), Qırıxlı, Çirkinli, Xatınlı, Keşkənd, Alakol, Ağdam, Əsrik, Cirdaxan, Ağacarı, Coratan, Qala, Bağırsaq dərəsi, Töyrə, Törə təpəsi, Aşrallar, Mansırlı, Saladınlı, Kalvaymehdilər dərəsi və s. onomastik vahidlərin etimoloji tarixi-linqvistik təhlili də aparılmışdır.

III fəsil «**Tovuz rayonunun areal toponimləri**» adlanır. Qədim türk tayfalarının yaşayış məskənlərindən olan Tovuzda ulu tarixi qaynaqlarda adı çəkilən, yazılı abidələrdə hifz olunub saxlanmış bir çox toponimik vahidlərə rast gəlmək mümkündür. Həmin onomastik vahidlər türkdilli tayfaların məskunlaşdıqları digər ərazilərdə də yayılmış və rəsmi sənədlərdə də əks olunmuşdur. Tədqiqat işində iki və ya daha çox ərazidə müşahidə olunan eyniadlı toponimlər şərti olaraq makroareal toponimlər, yalnız Tovuz rayonu ərazisində yayılmış yer adlarının isə mikroareal toponimlər qrupuna ayrılmışdır. Tədqiqat işində prof. A.Qurbanovun «Azərbaycan dilinin onomalogiyası» kitabında göstərilmiş «Areal toponimlər» termini daha uğurlu hesab olunmuş və əsas kimi götürülmüşdür¹.

Prof. V.Əliyev toponimik areal terminini daha geniş anlamda götürür. O, eyni toponimik faktın geniş yayıldığı sahəni toponimik areal adlandırır. Müəyyən coğrafi ərazidə eyni model (məsələn, kənd, abad, şəh, və formantları) əsasında yaranan yer adlarını da toponimik areal anlamına aid edir².

Tovuz rayonu ərazisində qədim tarixi qaynaqlarla və bütün türk dünyası ilə səslişən areal toponimlərin mövcudluğu qiyməlli elmi nəticələr əldə etmək imkanı yaradır. Bu baxımdan areal toponimlərin toplanması, sistemləşdirilməsi, tarixi-linqvistik təhlili Azərbaycan xalqının və ədəbi dilinin tarixinin araşdırılması üçün mühüm mənbədir.

Q.İ.Məşədiyev «Zaqafqaziyanın Azərbaycan toponimləri» adlı monoqrafiyasında «Qafqaz ərazi və tayfalarının təsviri üçün materiallar məcmuəsi (1881-1929)» tarixi qaynağından istifadə etmişdir. Əsərdə müxtəlis dövrlərdə Azərbaycanda və Zaqafqaziya ərazisində rus missionerləri tərəfindən qeydə alınmış yer adlarının tarixi-linqvistik təhlili verilmişdir³.

1881-1929-cu illərdə çap olunmuş «Qafqaz ərazi və tayfalarının təsviri üçün materiallar məcmuəsi»ndə qeydə alınmış areal toponimlərin bəziləri Tovuz rayonu ərazisində indi də qalmaqdadır. Həmin onomastik vahidlərin bəziləri vaxtı ilə Tovuz ərazisində olmuş, sonralar isə qonşu rayonlarda qeydə alınmışdır. Aşağıda Azərbaycan, Gürcüstan və Ermənistan ərazisində qeydə alınmış, Tovuz rayonu və ona yaxın ərazilərlə bağlı olan areal onomastik vahidlərin siyahısı verilmişdir.

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı «Maarif» nəşriyyatı, 1998, s.553.

² Əliyev V. Azərbaycanın toponimiyyatı (Dörs vəsaiti). Bakı, N.Tusi adına ADPI, 1999, s.47.

³ Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri, Bakı, «Elm», 1990, s.10.

Azərbaycan Respublikası

Qullar
Hacılar
Kosalar
Soyuqbulaq
Qasimli
Yenikənd
Qaracalar
Mahmudlu
Qamışlı
Dəmirçilər
Çatax
Uzuntala
Ayrim
Qarabulaq
Çanaxçı
Səfərli

Gürcüstan Respublikası

Qullar
Hacılar
Kosalar
Soyuqbulaq
Qasimli
Təzəkənd
Qaracalar
Mahmudlu
Qamışlı
Dəmirçi
Çatax
Uzuntala
Ayrim
Qarabulaq
Çanaxçı
Səfərli

Göründüyü kimi, Gürcüstan ərazisində qeydə alınmış türk-Azərbaycan mənşəli yer adlarının bəziləri Tovuz ərazisində indi də müşahidə olunmaqdadır. Həmin yer adlarına Hacılar (kənd), Çatax (kənd), Mahmudlu (dağ), Soyuqbulaq (bulaq), Uzuntala (tala), Ayrim (kənd adında – Molla Ayrim şəklində), Qarabulaq (bulaq) və b. misal göstərmək olar.

Azərbaycan və Ermənistən ərazilərində tarixi mənbədə qeydə alınmış və Tovuz ərazisi ilə səsləşən yer adlarına aşağıdakıları misal göstərmək olar.

Azərbaycan Respublikası

Qamışlı
Qaralar
Yengicə
Qaraqaya
Dərəkənd
Sofulu
Tovuz
Şamlıq
Güneykənd
Balıq
Dəllər
Qaradağlı
Qişlaq
Korbulaq
Yanıxlı
Ağdaş
Quşçu
Qırxbulaq
Ağbulaq
Bayandur
Aşağı Öysüzlü

Ermənistən Respublikası

Qamışlı
Qaralar
Yengicə
Qaraqaya
Dərə
Sofulu
Tovuz
Şamlıq
Güneykənd
Balıxlı
Dəllər
Qaradağlı
Qişlaq
Korbulaq
Yanıxlı
Yeni Ağdaş
Quşçu
Qırxbulaq
Ağbulaq
Bayandur
Öysüz

Siyahıdan göründüyü kimi, Ermənistan ərazisində Tovuz rayonu ilə paralellik təşkil edən onomastik vahidlər daha çoxdur. Bu, bir daha sübut edir ki, Ermənistan qədim oğuz diyarıdır. Həmin toponimlerin hər birinin şəhi maraqlı məlumatları üzə çıxarır.

Hacılar. Tovuz rayonunda tərkibində «Hacı» komponenti olan Hacı Həsənli, Hacıallı, İbrahimhacılı kəndləri vardır. Hacı sözü dini termindir. Məkkəni ziyarət etmiş müsəlmanlara verilən addır. Fikrimizcə, Hacılar kəndində Məkkəni ziyarət etmiş və Hacı adını qazanmış şəxslər yaşamış, kənd və yaşayış məntəqəsi onların adı ilə adlanmağa başlanmışdır. İbrahimhacılı kəndini də analoji qaydada izah etmək olar. Hacıallı kəndi, fikrimizcə, xalq deyilişi nəticəsində fonetik dəyişikliyə uğramış və o şəkildə qeydə alınmışdır. Kəndin ilk adı, çox güman ki, Haciəli olmuşdur. Sonralar bu ad ahəng qanunu nəticəsində şifahi danışqda Hacıallı şəklinə düşmüşdür.

Qaralar. Bu kəndin etimologiyası böyük maraq doğurur. Məlum olduğu kimi, Azərbaycanda, Qafqaz ərazisində, Orta Asiyada, İranda, Türkiyədə, Əfqanistanda və bir çox başqa yerlərdə «qara» komponentli yer adlarına rast gəlmək mümkündür. Tovuz ərazisində «qara» sözü ilə yaranmış toponimlər, hidronimlər, antropotoponimlər və s. qeydə alınmışdır. Türk dillərində «qara» sözü çoxmənalıdır.

Qaralar kəndində «qara» şəxs adı bildirir. Azərbaycan toponiymiya-sında şəxs adlarına -lar, -lər şəkilçilərini artırmaqla yer adlarının əmələ gəlməsi geniş müşahidə olunur: Abbasqulular, Aşrallar, Qazqulular, Nağılar, Namazlar, Hətəmlər, Məsmələr, Hüseynqulular, Məşədivəlilər, Hacılar və s.

Aşağı Öysüzlü. Tovuz rayonu ərazisində olan Aşağı Öysüzlü kəndi Ermənistanda Öysüz şəklində qeydə alınmışdır. Ehtimal olunur ki, Öysüzlü sözü xalq arasında deyildiyi formada qeydə alınmışdır.

V.İ. Aslanovun fikrinə, «Öysüzlü» kəndinin adının sonundakı -lü ünsürünün sözdüzəldici şəkilçi olduğu şübhə doğurmur. «Öysüz» sözü, bəlkə də, miladın əvvəllerində «öysüz» şəklində dilimizdə «yetim» mənası vermişdir. Əgər bu fikrin doğru olduğunu qəbul ediriksə, biz nə zamansa dilimizdə «ana» mənası verən «öy» sözünün də işləndiyini təsdiq etməliyik»¹.

Qeyd etmək lazımdır ki, türk dillərində «ana» sözünün «öy» kimi işlənməsi barədə heç bir məlumat yoxdur. Göytürklərin qədim yazılı abidələrinində Kül-tiginin şərəfinə yazılmış abidədə «ana» sözü «ög» kimi ifadə olunmuşdu («ögim ilbilgə katuniğ ... anam ilbilgə xatun»)², «Kitabi-Dədə Qorqud» boyalarında da «ög//ök» sözü ilə qarşılaşıırıq.

Azərbaycan dilində, eləcə də, digər türk dillərində «yetim» sözü çoxmənalıdır və təkcə «anasız uşaq» mənası vermir. Bu sözün həm də «kiməsiz, yoxsul, kasıb» mənaları vardır. Digər tərəfdən Azərbaycan dialekt və şivələrində «öy» sözü ev mənasında işlənir.

¹ Azərbaycan onomastikası problemlərinə həst olunmuş III elmi-növzi konfransın materialları, Bakı, V.I.Lenin adına APİ, 1990, s.290.

² Şükürlü Ə.C. Qədim türk yazılı abidələrinin dili, ADPU və Pedaqoji institutlar üçün dörslik. Bakı, «Maarif», 1993, s.229.

Ona göre də Öysüzlü toponimini «evsizli, evsiz» kimi izah etmək olar. Ehtimal ki, həmin kəndin ərazisində bu və ya digər səbəb (müharibə, zəlzələ, daşqın, yanğın və s.) nəticəsində evsiz-əsiksiz qalmış insanlar məskunlaşmışlar. Ermənistanda eyniadlı toponimin mövcudluğunu da yuxarıda deyilənlərlə əlaqələndirmək olar. Çox güman ki, evsiz-əsiksiz qalmış adamlar müxtəlif qarışq tayfadan olduğu üçün kənd adı tayfa adı ilə adlandırılmışdır. Ola bilsin ki, həmin kənd qonşu kəndlərin sakinləri tərəfindən «öysüzlü» şəklində adlandırılmışdır. Azərbaycan onomastikasında analogi hallar müşahidə olunur.

Yaniqlı. Tovuz rayonunun ən qədim məskənlərindən olan «Yaniqlı» kənd adına Ermənistanda «Yanıxlı» fonetik variantında rast gəlinir. Yaniqlı adının etimologiyası olduqca mübahisəlidir.

Yaniqli və Yaniqpeyə kənd adlarının yaranmasını iki səbəblə əlaqələndirmək olar. Ola bilsin ki, nə vaxtsa həmin kəndlərin yerləşdiyi ərazilərdə yanğınlar baş vermiş və həmin kəndlərin adları xalqın yaddaşında həmin hadisələrlə bağlı daşlaşış qalmışdır. Digər tərəfdən məlumdur ki, onomastikada bəzən əkin üçün əlverişsiz, yararsız ərazilər müxtəlisf sözlərlə ifadə olunur: Qurudərə, Qisirdərə, Qoçdərə, Daşlıdərə, Daştorpaq dağı, Çinqıllı dağ və s. Yaniqli kəndi də yuxarıda qeyd edildiyi kimi, əkin üçün əlverişsiz, yararsız ərazidə yerləşir. Məhz həmin xüsusiyyətlərinə görə kənd «Yaniqli» adlandırılmışdır. Kəndin yaxınlığında yerləşən Qurudərə yaşayış məntəqəsi də dediklərimizə bir daha sübutdur.

Həm ədəbi dil tarixini, həm də oğuz elinin şərəfli tarixini özündə yaşıdan «Kitabi-Dədə Qorqud» abidəsində də Tovuz rayonu onomastik vahidləri ilə bəzən eynilə, bəzən də müəyyən dəyişikliklərlə səsləşən adlara rast gəlmək mümkündür.

Qədim Oğuz məskəni sayılan Tovuzda Dədə Qorqud qəhrəmanlarının adları ilə bağlı yer adları başqa regionlara nisbətən daha çoxdur. Dissertasiyanın ikinci fəslində həmin onomastik vahidlərin bəziləri haqqında məlumat verilmiş, onlar tarixi-lingvistik baxımdan araşdırılmışdır.

Tovuz rayonu ərazisində böyük elmi maraq doğuran onomastik vahidlər Azərbaycan onomastikasının qədim layını təşkil edir. Onların bir çoxu "Kitabi-Dədə Qorqud" dastanının yaradığı dövrlərlə səsləşir. Belə onomastik vahidlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bozalqanlı, Qazangöl gölü, Qazangöl düzü, Dondar Azaplı, Dondarlı kəndi və s.

"Kitabi-Dədə Qorqud" dastanında qeydə alınmış yer adlarının Tovuz ərazisində mövcud olması dastanda baş verən hadisələrin Azərbaycan ərazisində, eləcə də Tovuzda cərəyan etdiyini göstərir.

Tovuz rayonunun onomastik vahidləri **folklorda** da geniş əks olunmuşdur. Nağıl, bayatı, qoşma, gərəyli və s. kimi sənət incilərimizdə Tovuz rayonu onomastik vahidləri ilə səslişən onlarla onomastik vahidə rəsi gəlmək mümkündür. «Xalqımızın deyimləri və duyumları» kitabında yazıya alınmış «Aldərviş» nağılında rayon orazisində qeydə alınmış Sarıqaya, Ceyrançöl, Qaraqaya onomastik vahidlərinin adı çəkilir.

Həmçinin folklor materiallarında geniş müşahidə olunan «sarı», «qızıl», «qobu» və s. komponentli onomastik yahidlərə Tovuz rayonunda da rast gəlinir.

Məsələn, Qızıldağ, Qızılıqaya, Sarıtepə, Sarıtalı, Qobular, Palid qobusu, Dağdağanlı qobu və s.

Güney Azərbaycanda çay, göl, bulaq, kəhriz, arx adlarında da Tovuz rayonu ilə paralel komponentlərə rast gəlmək mümkündür.

Aparılmış tədqiqat nəticəsində aşağıdakı nəticələrə gəlmişik:

1. Türk tayfalarının qədim yaşayış məskənlərindən olan Tovuzda tarixi qaynaqlarda, folklor nümunələrində, yazılı abidələrimizdə hifz olunub saxlanmış bir çox toponimlərə rast gəlmək mümkündür. Həmin toponimlərdə qədim türk tayfalarının izləri qorunub saxlanmışdır. Dissertasiya işində taysa, qəbilə, tırə, nəsil adlarından düzəlmüş Tovuz, Qırıxlı, Qovlar, Şamlıq, Ağacəri, Dondar, Bozalqanlı, Quşçu, Ayrim, Sofular, Qazan, Abdal və s. etnotoponimlərin tarixi-linqvistik təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, Tovuz rayonu qədim türk tayfalarının çox-çox qədimlərdən məskunlaşdıqları ərazidir.
2. Tovuz rayonunun onomastik xəritəsində qədim türk layını özündə eks etdirən leksik elementlərdən əmələ gəlmiş toponimlər də üstünlük təşkil edir. Baldır, Balıq, Alakol, Əsrik, Kirən, Xatınlı, Cirdək, Coratan və s. qədim türk sözləri ilə yaranmış toponimlərin tarixi-etimoloji təhlili Azərbaycan onomastikasının laylar üzrə öyrənilməsinin əhəmiyyətini bir daha göstərir.
3. Araşdırırmalar göstərir ki, Tovuz rayonunda mövcud olan onomastik vahidlərin böyük qismi şəxs adlarından törənmiş antropotoponimlərdir. Tovuz rayonunun onomastik xəritəsində Abbasqulular, Ağaməmmədlilər, Bayramlı, Qaralar, Əlimərdanlı, Məşədilər, Nəğıllar, Namazlar və s. şəxs adlarından düzəldilmiş toponimlərə təsadüf olunur.
4. Tovuz rayonunda toponimlərin aşağıdakı leksik-semantik qrupları qeydə alınmışdır: antropotoponimlər, etnotoponimlər, hidrotoponimlər, zootoponimlər, fitotoponimlər, kosmotoponimlər, təsviri toponimlər.
5. Tovuz rayonu ərazisində hidronimlər əsasında yaranmış hidrotoponimlər də geniş yayılmışdır: Quyudərə, Yoğunbulaq, Ağbulaq, Çəsməli, Xunanarx, Qarabulaq, Daşbulaq, Çəsməlibulaq, Göybulaq və s.
6. Tovuz ərazisində ev heyvanları, vəhşi heyvanlar, quş, balıq, həşərat adları əsasında düzəlmüş zoootoponimlərə aşağıdakılardı misal göstərmək olar: Qoçdərə, Dəvəyolu, İlxibatan, Cöngəli, Malyaylağı, Dovşanlı dərə, Qarğı qayası, Quzu döşü, Keci zirvəsi, Ceyrançöl və s.
7. Tovuz rayonunda bitki adları ilə yaranmış kənd, meşə, tala toponimləri areal səciyyə daşıyır. Onlara respublikamızın başqa rayonlarında da rast gəlmək mümkündür; Alakol, Qozdərə, Almalitala, Ağacqala, Arpaçökəyi, Qaraağacı, Təkqaraağac, Çinarlı, Goyəmli və s.
8. Tovuz ərazisində təsviri yolla düzələn toponimlər də qeydə alınmışdır: Yoğunbulaq, Dönük Qırıqlı, Yanıqpəyə, Öküzbaşı dağı, Keçi zirvəsi, Quzu döşü və s.
9. Tovuz toponimiyasının mühüm hissəsini oronimlər təşkil edir. Bu həm də Tovuzun relyef quruluşu və landsaftından irəli gelir. Burada müxtəlif üsullarla düzəlmüş dağ (Ağacəri dağı, Ağdağ, Ayqırı dağ, Qayabaşı dağı, Qoyunsağılan dağı və s.), dərə (Bağırsaq dərəsi, Buzlu dərə, Suludərə,

Xunan dərəsi və s.), təpə (Ayi təpəsi, Boztəpə, Çəltik təpəsi və s.), qaya (Qanlı qaya, Qoşa qaya, Koroğlu qayası və s.), zirvə (Gödəkzirvə, Keçi zirvəsi və s.), tala (Daşlı tala, Saritala, Böyüktaala və s.), qobu (Böyük qobu, Palid qobusu, Fıstıqlı qobu və s.), tap (Əyritap, Cüyürtap və s.), quzey (Qanlıquzey, Qaraquzey və s.), güney (Qaragüney, Sarıgüney və s.), gədik (Çərcigədiyi, Söyüdlünün gədiyi və s.), yal (Qarayal, Ağyal və s.) adlarına rast gəlmək mümkündür.

10. Tovuz rayonu hidronimlərinə görə də zəngindir. Burada su (Turşsu, Şorsu və s.), çay (Əsrikçay, Tovuzçay və s.), arx (Yoğunarx, Çəltik arxi və s.), bulaq (Ballibulaq, Qarabulaq və s.) qeydə alınmışdır.
11. Quruluşuna görə Tovuz rayonunun toponimləri sadə (Tovuz, Abdal, Avaz, Qazan, Qala, Cirdək və s.), düzəltmə (Çıraqlı, Hacılar, Qədirli, Məşədilər və s.), mürəkkəb (Xunanyurd, Çobansığınaq, Mollaayırı, Əhmədabad və s.) olur.
12. Araşdırma göstərir ki, Tovuz rayonunun onomastik vahidlərinin əksriyyəti türk mənşəlidir.
Dissertasiyanın əsas məzmunu iddiaçının aşağıda göstərilən çap əsərlərində öz əksini tapmışdır:
 1. Tovuzun oronimləri. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №1, 2000, Bakı, ADPU, s. 194-195.
 2. Tovuz rayonu toponimlərinin leksik-qrammatik təsnifi. Professor-müəllim heyətinin 61-ci elmi konfransının materialları, II buraxılış, Bakı, ADPU, 2001, s. s. 55-60.
 3. Ədəbiyyat dörsliyində onomastik vahidlərdən istifadə. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №2, 2002, Bakı, ADPU, s. 139-141.
 4. Bayatılarda yaşayan toponimlər. Professor-müəllim heyətinin 62-ci elmi konfransının materialları, III buraxılış, Bakı, ADPU, 2001, s. 59-62.
 5. Tovuz rayonunun düzəltmə və mürəkkəb onomastik vahidləri. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №4, 2002, Bakı, ADPU, s. 118-127.
 6. Tovuz rayonunun areal toponimləri. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №1-2, 2003, Bakı, ADPU, s. 357-359.
 7. "Kitabi-Dədə Qorqud"da işlənən toponimlərin Tovuzun onomastikasında izləri. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №3, 2003, Bakı, ADPU, s. 269-274.
 8. Tovuz rayonunda Bozalqanlı, Şamlıq və Xunanyurd toponimlərinin etimologiyasına dair. Pedaqoji Universitetin Xəbərləri, Humanitar elmlər seriyası, №1, 2004, Bakı, ADPU, s.13-22.
 9. Tovuz rayonunun onomastik vahidlərinin etimoloji, tarixi-linqvistik təhlili. Tədqiqlər, Nəsimi adına Dilçilik İnstитutu, B., 2004.
 10. Onomastik vahidlərin vətənpərvərlik təribiyəsində rolü. Pedaqoji Universitetin Xəbərləri, №1, B., 2004, s.486-488.
 11. Onomastik vahidlərin bəzi üslubi möqamları. Pedaqoji Universitet Xəbərləri, №4, B., 2004, s. 343-346.

THE HISTORICAL ANALYSIS OF ONOMASTIC UNITS IN THE TOVUZ REAGON

Resume

The learning of onomastic lexicis consisting of the vocabulary of the Azerbaijan language in the view of formation the history of the Azerbaijan language and its development regularity is important for its researching in development directions/ Investigating of separate regional onomastic units entirely created basic recommendation. In fact according to this view the linguistic analyses of the onomastic units of the Tovuz reagon contains actual importance.

The research work consists of 3 chapters, summary, the list of the used literature and appendix.

In the main part of the research work the author gives the actuality of the topic, object, novation, scientific importance, the area of practical use and about its approbation.

In the first chapter is given lexical semantic classification of the onomastic units of the Tovuz region.

So called "The historical linguistic analyses of onomastic units in the Tovuz region" the second chapter registrated in the area of region investigates the grammatical structure of the onomastic units, and carried out the investigation of their ethimological, historical and linguistical analyses.

In the II chapter the authour describes the areal toponims of the Tovuz region. In the summary the author gives the complete conclusion of the research work. The list of the used literature contains 19 works.

In the appendix is given the vocabulary of the onomastic units of the Tovuz region.

**ИНСТИТУТ ЯЗЫКОЗНАНИЯ им. НАСИМИ
НАН АЗЕРБАЙДЖАНА**

На правах рукописи

ГУММАТОВА РАХИЛЯ АШРАФ кызы

**ЛИНГВИСТИЧЕСКИЙ АНАЛИЗ ОНОМАСТИЧЕСКИХ
ЕДИНИЦ ТОВУЗСКОГО РАЙОНА**

10.02.01 – Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

**Диссертации на соискание ученой степени
кандидата филологических наук**

БАКУ – 2005